



XALQ QƏZETİ


№ 36 (29008) 14 fevral 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqan rayonuna səfəri

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət



□ **Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlir.**

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldıl-

mış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Beyləqan Rayon İcra Hakimiyyətinin

başçısı Asif Ağayev rayonda görülməli işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AZƏRTAC

Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Beyləqanda mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Bayraq Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlli və şəhid ailələri üçün ümumilikdə 78 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mərkəzi Rayon Xəstəxanasının, Mədəniyyət Sarayının binaları və 3000 yerlik Mərkəzi Stadion əsaslı təmir olunmuş, 16 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Beyləqan şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 2x25 MVA-ıq "Beyləqan-1" elektrik yarımstansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 14 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1970-ci illərdə inşa edilmiş köhnə yataqxana binasında yaşayan sakinlərin mənzil-məişət

şəraitinin yaxşılaşdırılması məqsədilə **qərara alıram**:

1. Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1,0 (bir) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2019-cu il

Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini

nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2019-cu il

Prezident İlham Əliyev Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib



ile bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

(ardı 2-ci səhifədə)

□ **Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir

» 6



İlham ƏLİYEV: "Xalq – iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtidir"

» 7



3,8 milyard manatlıq sənaye məhsulu

» 9



Rusiyanın Kuril adalarında suverenliyi müzakirə mövzusu deyil

» 12

Prezident İlham Əliyev Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib



yenidən qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

Yirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Dövlətimizin başçısı Mingəçevir-

istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa



(əvvəli 1-ci səhifədə)

Məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-

Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir.

İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr

olan yol-cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun

Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi

müddətdə və yüksək keyfiyyətlə icra olunur.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib



bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir.

Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Məsələn, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.

Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilməmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yeni, bütün əsas infrastruktur layihələri icra edilir.

Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıb. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunurlar və maaş alırlar.

Yeni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 carpayıllıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalları kəndində yerləşən məktəb uyğunlaşdırılıb binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş verilecək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər. Gənclər Mərkəzi fəaliyyət göstərir. Yeni, bir söz, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.

Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

(ardı 3-cü səhifədə)



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.**

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək

keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan

gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, biliyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hər tərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güleş zalı Beynəlxalq Güleş Federasiyasının standartlarına uyğun tikilib. Güleşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün

ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı idən-ile artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir məhmanxananın yaradılmasıdır. Əlli yerlik məhmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Məhmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edildi ki, Beyləqan

Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Görüşün çıxış edən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

– Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür.

Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güleş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər.

Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir. Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman mərkəzləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırdıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəkələrə qaldıracaqlar.

Bütün bölgələrdə bu istiqamətdə işlər gedir. Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yeni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan

vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.

Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəmzidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız, onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər. Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar.

Mən görürəm, Beyləqan idmançıların medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmışınız. Beyləqanda çox güclü güleş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımı addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki,

Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib



(əvvəli 2-ci səhifədə)

Beyləqanlı idmançılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildiren karate üzrə dünya çempionu Sahib NƏSİBOV dedi:

– Möhtərəm cənab Prezident, mən də Sizi Beyləqanın gənc idmançıları adından salamlayıram, rayonumuza xoş gəlmisiniz. Siz həmişə gənclərimizə, idmançılarımıza dəstək olmusunuz. Bunun uğurlu nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda dövlətimizin bayrağını yüksək zirvələrə qaldırırlar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident, Sizi əmin edirəm ki, bu gözəl kompleks bizi hədiyyə etdiyiniz üçün biz var gücümüzle, İnşallah, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında öz sözümüzü deyəcəyik. Cənab Prezident,

Beyləqan idmançıları adından Sizə minnətdarlığımı bildirirəm ki, bizə belə gözəl kompleks hədiyyə etdiniz. Çox sevinirik. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Allah Sizə yar olsun. Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil FƏRZƏLİYEV dedi:

– Möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Mən yunan-Roma güləşi üzrə Əməkdar məşqçiyəm. Böyük bir kompleks bizi hədiyyə etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bu kompleksdə dünya və Avropa çempionlarımız var, əminəm ki, İnşallah, Olimpiya çempionumuz da olacaq. Sizə bir daha minnətdarlığımızı bildirirəm.

rik. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Ümid edirik ki, Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriləcək.

Kamil FƏRZƏLİYEV: Allahın köməyi ilə. Mən Eldənizin adını çəkmək istərdim, fəxrimizdir.



Prezident İlham ƏLİYEV: Bəli, gözəl idmançıdır. **Kamil FƏRZƏLİYEV:** Nailiyyətlər qazanmış digər

idmançılarımız da var. Bir daha Sizə minnətdarlığımızı bildiririk. **Prezident İlham ƏLİYEV:** Sağ olun.

Daha sonra yunan-Roma güləşi üzrə dünya çempionu Eldəniz ƏZİZOV idmançılara göstərdiyi qayğıya

görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi. Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalarından 1900-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətə geniş abadlıq-quruculuq işləri görüldü, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

AZƏRTAC

Beyləqanda əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub



□ **Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.**

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildiren lenti kəsdi.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadrat-metrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Bildirildi ki, burada 6087 adda eks-

ponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

Şanlı tariximizin gənclərə dərinlən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna



əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü.

Rayon sakinləri dövlətimizin başçısını hərəzlə qarşıladılar.

Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.

Sakinlər: Cənab Prezident, Sizin gəlişiniz bizi sevindirir. Xoş gəlmisiniz. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Yaşlı qadın sakini: Xoş gəlmisən, məhrim xanım, başına dönm. Bizdən Mehriban bala da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxanıdır. Beyləqan rayonu Sizinlə fəxr edir. Azərbaycanın fəxrisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Rəfiq Hacıyev: Hamıdan üzr istəyirəm, bağışlayın, oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır.

Prezident İlham Əliyev: Mən kömək edəmə, ad-familiyasını yazın.

Rəfiq Hacıyev: Allah razı olsun. Hacıyev Tural Rəfiq oğlu.

Sakin: O gün olsun ki, tezliklə biz Dağlıq Qarabağda belə bir yığıncaq keçirək. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Beyləqana altıncı dəfədir

Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Sizi ürəkdən salamlayıram və Sizə xidmət etməyə gəlmişəm.

Sakinlər: Sağ olun. Abad yollarımız, qazımız, işığımız var, cənab Prezident. Allah Sizi də, Mehriban xanımı da qorusun. Beyləqan qadınları adından minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun, soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?

Kişi sakini: Dünyamallıların yanında yeni məktəbin tikilməsinə ehtiyac var, cənab Prezident.

Prezident İlham Əliyev: Bu il onu da həll edəcəyik. Məktəb tikiləcək. Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamallıların yanında yeni məktəb tikiləcək, çünki həmin



ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Məsələn bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaş-

dırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub.

Yaşlı qadın sakini: Çox sağ ol, ay mənim əziz balam. Səni bizə bəxş edən o kişiye Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nəvələr qurban.

məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq.

(ardı 4-cü səhifədə)

Beyləqanda əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

(əvvəli 3-cü səhifədə)

Sakinlər: İnşallah, çox sağ olun. Al-lah Sizdən razı olsun. Qazımız, işığımız, suyumuz, yolumuz var, cənab Prezident.

Prezident İlham Əliyev: Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırdı.

Kişi sakın: Cənab Prezident, o vaxt Beyləqan 100 min tona yaxınlaşmışdı. Əlli min ton üzüm, 87 min ton pambıq Beyləqanın axırını göstərirdi.

Prezident İlham Əliyev: Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatırıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılısın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar.

Kişi sakın: Cənab Prezident, çox sağ olun. Siz minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdınız. Pensiyamızı qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbiçilərin mənzil-məişət şəraitləri yaxşılaşdı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, özüm Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Artıma görə ailəmiz çox şad oldu. Çox sağ olun, Allah Sizə ömür versin.

*El bilir ki, tükənməyən
sərvətin vardır,
Sinə üstü ağ pambıqlı
gen tarlalardır,
Buruqların göy Xəzərdə
qatar-qatardır,
Yurdum, yuvam məskənimdən
Azərbaycanım,
Anam doğma Vətənimdən
Azərbaycanım.*

Kişi sakın: Vətəndaşlarla bir yerdə olmadığınız, onlara arxalanmadığınız, onlarla təmasda olmadığınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Mən verdiyim sözlərə həmişə əməl etmişəm.

Qadın sakın: Siz xalqın arxasında-



sınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.

Prezident İlham Əliyev: Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.

Kişi sakın: Yaxın vaxtlarda bayrağımız Xankəndində dalğalansın. Amin.

Prezident İlham Əliyev: İnşallah!

Qadın sakın: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.

Prezident İlham Əliyev: Ev niyə uçub? Bu, bina evidir, yoxsa...?

Qadın sakın: Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyiniz olsun, Allah canınızı sağ ələsin. Allah Sizi başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.

Qadın sakın: Çox sağ ol, cənab Prezident.

Sonra Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış oldu.

AZƏRTAC

Yenidən qurulan “Beyləqan-1” yarımstansiyası rayonun elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq



dan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetcher əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq, 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbəyə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, səhiyyə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kV-luq qapalı paylayıcı qurğular məsafədən dispetcher idarəetmə sistemində (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

AZƏRTAC

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.**

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mü-

hüm işlər görüldü, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiya-

ların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Intensiv tikinti, yenidənqurma və bərpa

işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava

xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artır, texniki itkilər kəskin şəkildə azalıb.

Prezident İlham Əliyev yarımstansiyayı işə saldı. “Azərişiq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlar-

Beyləqan rayonu ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanışlıq



şəraitindən asılı olmayaraq hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tank əleyhinə raket kompleksi "SPIKE-LR" düşmənin 200 metrə 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül çöl müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə də dəqiq atəş açmaq imkanı yaradır. Həmçinin kompleksdən kəşfiyyat xarakterli əməliyyatlarda da istifadə etmək mümkün-

ərzaq və soyuducu anbarlardan ibarət yeməxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməxanada yaradılan şəraitlə maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi. Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar öz bəhrəsini verir. Döyüş hazırlığının yüksək tələblərə

□ **Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş "N" sayılı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.**

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də

Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə



güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsalıyönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" ASC-nin yaradılması ilə bağlı imzalandığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbiçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görüldü. Hərbi qulluqçuların rütbə və vəzifə məaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış binaları tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir.

Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Dövlətimizin başçısına məlumat verildi ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəxərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün sıra meydanı da salınıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. Yayılma atəşli reaktiv sistem SMERÇ



kompleksi reaktiv mərmilərlə atmaqla nüvə hücum vasitələrinə, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub. 122 millimetrik reaktiv sistem SMERÇ

BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib. 220 millimetrik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan

reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin tağımlı dayaq məntəqəsi tipli ərazi hədəflərini, hətta edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqələrini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub. 152 millimetrik 2A36 topu düşmənin taktiki raket vasitələrini, uzaqvu- rran artilleriya bölmələrini məhv etmək və susdurmaq,

düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib. 130 millimetrik M46 topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarını yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub. 120 millimetrik "Niza" minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazərtuşlayıcı və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir.

"Niza" döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir. Tankəleyhinə idarə olunan raket kompleksi "Xrizantema-S" sutkanın istənilən vaxtında, hava

dür. "SPIKE-ER" qurğusu isə döyüş maşını üzərində quraşdırılan, müxtəlif rəlyef şəraitinə uyğunlaşan, 400 metrə 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmənin tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün raket buraxıcı sistemdir. "Orbiter-2B" pilotsuz uçuş aparatı döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub. Universal radiolokasiya kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, hau- bitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin edilib. "R-010SC" komanda-qərargah maşını əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsinə təmin etmək üçün nəzərdə tutulub. "R-010SC" radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.

Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından,

cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbiçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnütdə kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızıldağ dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

AZƏRTAC



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir



□ **Fevralın 13-ü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranması günüdür.**

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrkən xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə bir güllər düzülüb.

Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhərlərdə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əkilir qoyublar.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Əvvəlcə dövlət himni səsləndirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin təqəddüsü və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət reisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər

idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaranması istiqamətində zəruri tədbirlər görüldü. SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Vurğulanıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir.

Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifələri və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki həyat vəzifələrində işləmək üçün vətəndaşlarla kompleksləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

A. Rəhimov diqqətə çatdırıb ki, indiki dövrdə hər bir azərbaycanlı orduada xidmət etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab edir. Çünki hər bir çağırışçı, ehtiyatda olan hərbi qulluqçu əminindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları təşkil edir.

Dövlətimizin başçısı dəfələrlə bildirib ki, əgər biz məqsədimizə sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa-olsun, düşmən tapdağı altında qalan ərazilərimizi azad edəcəyik.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Xidmət reisi əlavə edib ki, ötən dövrdə Xidmətin "Vahid elektron informasiya sistemi" və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı, sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin rəsmi internet saytı bu il ki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-mayor Məmmədhusəyn Səriyev və digər nətiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətlə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX raisinin imzaladığı əmrilər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətlə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.


Altay Əmir oğlu Hacıyev

Azərbaycan incəsənətində ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü Altay Hacıyev 2019-cu il fevral ayının 12-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında kitabların bədii tərtibatı üzrə rəssam işləmiş, 1954–1959-cu illərdə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil almışdır.

1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. O, 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır.

Altay Hacıyev dəzgah və kitab qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının



inkışafında səmərəli xidmətlər göstərmiş və milli təsviri sənətin inkişafına töhfələr vermiş sənətkarlardandır. Müxtəlif janr və mövzularda çoxsaylı əsərləri ilə geniş şöhrət qazanmış rəssamın fırçasının məhsulu olan tablolar həmişə özünün yadda qalan kompozisiya həlli, işlənmə üslubu və rəng zənginliyi ilə səciyyələnməmişdir. Tarixi-mədəni irsə və milli dəyərlərə ehtiram sənətkarın yaradıcılığının leytmotivini təşkil etmişdir.

Dünya rəssamlıq ənənələrini lazımcına mənimsəmiş Altay Hacıyev uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası

sahəsində uğurla fəaliyyət göstərmişdir. Kitablara cəkdiyi rəngli illüstrasiyalar sənət nümunələri olaraq rəssamın Azərbaycanın zəngin xalq yaradıcılığı xəzinəsinə dərin bələdliyini özündə təəcəssüm etdirir. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın tənənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapmışdır.

Altay Hacıyev Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmışa müvəffəq olmuşdur. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, vətəne məhəbbət duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik ruhunda

tərbiyəsində əhəmiyyətli rol oynayır.

Altay Hacıyevin ölkəmizin hüduddlarından uzaqlarda da sənətsevərlər tərəfindən rəğbətə qarşılanmış qrafika əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Altay Hacıyev 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü idi. Tanınmış rəssam, səmimi insan Altay Əmir oğlu Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Mehriban ƏLİYEVA, Novruz MƏMMƏDOV, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Əli ƏHMƏDOV, Eldar ƏZİZOV, Fərəh ƏLİYEVA, Əbülfəs QARAYEV, Tahir SALAHOV, Fərhad XƏLİLOV, Ömər ELDAROV, Cəmil MÜFİDZADƏ, Arif HÜSEYNOV.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

□ **Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Pakistan tərəfinin dövləti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti 8-12 fevral 2019-cu il tarixlərə Pakistan İslam Respublikasının Karaci şəhərində keçirilən "AMAN-2019" çoxmillətli hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak etmişdir.**

9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlamışdır.

Konfrans çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əkilir qoyma mərasimi keçirilmişdir.

Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun



müşayiəti ilə abidə önünə əkilir qoymuşdur.

Beynəlxalq dəniz konfransının işində Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah reisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak etmişlər.

Səfər çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah reisi admiral Zəfər Mahmud Abbasi ilə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin təkbətək görüşü keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunmuşdur.

Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi müzakirə edilib



□ **Fevralın 13-də Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSS) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək" layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclas keçirilib.**

AZƏRTAC xəbər verir ki, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın Mədən Həsəlatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulduğu müddətdə bir çox iklərə imza atan ölkələrdən olduğunu deyib. Bildirib ki, Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub: "İlk gündən Azərbaycan hökuməti

MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl edib və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz Təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində cəhtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafına nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. Lakin 2017-ci ilin martında Azərbaycanın MHŞT üzrə fəaliyyəti ədalətsiz şəkildə dayandırılıb, ölkəmiz MHŞT-ni rəsmi şəkildə tərk edib".

Ş. Mövsümov qeyd edib ki, bu



prosesin davamlılığını təmin etmək məqsədilə 2017-ci ilin aprelində Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığı və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini, müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir.

Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov isə Azərbaycanın MHŞT-dəki fəaliyyəti və bu Təşəbbüsdən çıxması prosesindən danışıb: "Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasının mühüm əhəmiyyəti var. Bank ölkədə hasilat sənayesində şəffaflığın artmasına dəstək göstərməyə davam edəcək. Bunun üçün məşhur konsaltinq

şirkətləri cəlb olunmaqla bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinə başlanılıb".

Sonra layihə üzrə sorğunun nəticələri açıqlanıb, müzakirələr aparılıb.

İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyəti, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə olunub.

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri iştirak edib.

Arizona Senatında Azərbaycanla bağlı təqdimat keçirilib



□ **ABŞ-in Arizona Ştat Senatının plenar iclasında Azərbaycanla bağlı təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.**

Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən senator Ceyven Mesnard senatorlara Azərbaycan haqqında məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C. Mesnard Azərbaycanın Los-Ancelesdəki baş konsulu N. Ağayevi senatorlara təqdim edib.

Arizona ştatına işçi səfəri çərçivəsində N. Ağayev, həmçinin Senatın sədri Karen Fan, Nümayəndələr Palatasının spikeri Rassel Bousers və bir sıra digər üzvlərlə görüşlər keçirib. Görüşlərdə baş konsul Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi müəkkəb coğrafi məkan, iqtisadi inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verib. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı və etnik təmizləmə siyasəti barədə danışan baş konsul qanunvericiləri münafiqşinin nizamlanması prosesinin

hazırkı durumu barədə məlumatlandırılıb.

Qeyd edək ki, 2013-cü ildən bəri Arizona Ştat Senatı və Nümayəndələr Palatası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və Xocalı soyqırımını pisləyən, ölkəmizin strateji önəmini və multikulturalizm ənənələrini təqdir edən bir çox qətnəmə və bəyannamələr qəbul edilib.

Arizonaya səfəri müddətində baş konsul N. Ağayev ABŞ-in ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AI-PAC) dövləti ilə təşkilatın illik toplantısına qatılaraq Arizondan olan ABŞ senatorları və kongresmenləri ilə də görüşüb.

İlham ƏLİYEV: “Xalq – iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtidir”

Azərbaycanın müstəqillik yaşı çox deyil. Amma gənc dövlət olmasına baxmayaraq, ölkəmiz ötən müddət ərzində sosial-iqtisadi inkişafda möhtəşəm sıçrayışa nail olmuş və əldə etdiyi yüksək göstəricilərlə güclü dövlət statusunu qazanmağı bacarmışdır. Bununla belə, bəzi məkrli qüvvələr xarici media məkanında Azərbaycan haqqatlarını təhrif etməyə çalışır və dünya ictimaiyyətinə ölkəmiz haqqında reallığı əks etdirməyən materiallar çatdırmağa cən atılır. Məhz bu reallıqdan çıxış edərək Prezident İlham Əliyev Azərbaycan haqqatlarını özündə əks etdirən məlumatların xarici auditoriya-yə çatdırılması prosesində yerli mass-media-nın da fəal olmasının vacibliyini vurğulamış və ölkəmizin imicinə qara yuxmağa çalışan qüvvələrə qarşı 4-cü hakimiyyətin səfərbər olmasının zəruriliyini bildirmişdir.

Ölkə başçısının xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələr də onun Azərbaycan haqqatlarının beynəlxalq aləmdə əsdliləsində necə maraqlı olduğunu təsdiqləyir. Real TV-yə müsahibəsində bu məqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bildirmişdir ki, bu gün Azərbaycan haqqatlarını dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Hazırda dünyada informasiya mübarizəsinin getdiyini açıqlayan ölkə başçısı əlavə etmişdir ki, Azərbaycanca qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. “Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir”, – deyən Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, xarici media vasitəsilə Azərbaycan haqqatlarının çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Bu, bir haqqətdir ki, yerli media məkanı dövlət qayğısı ilə əhatələnmişdir. Mətbuatın fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılmış və ölkənin ictimai-siyasi həyatının əngəlsiz işcləndirilməsi üçün mass-media-yə geniş imkanlar verilmişdir. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin mətbuata və ümumiyyətlə, jurnalist fəaliyyətinə verdiyi yüksək dəyərdən qaynaqlanır. Ölkə başçısı müsahibəsində Azərbaycan mediasına həmişə böyük dəstək göstərdiyini bir daha vurğulamışdır. Azərbaycan mediasının bu gün ölkəmizin həyatında önəmli rol oynamasından şad olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin “Dəyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlər istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm”, – sözləri bir daha onu göstərir ki, ölkə başçısı yerli medianın fəaliyyətini diqqətə izləyir, onun cəmiyyətimizin həyatı ilə bağlı ictimaiyyətə çatdırdığı məlumatları yüksək dəyərləndirir. Prezident İlham Əliyev müsahibədə gələcəkdə Azərbaycan mediasının ölkəmizin həyatında bundan da böyük rol oynayacağını və mətbuata açıq olduğunu açıqlaması ondan xəbər verir ki, ölkə başçısı yerli mass-media-nın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Real TV-yə müsahibəsində ölkənin ictimai-siyasi həyatına dair konseptual xarakterli məlumatlar vermiş, ölkə vətəndaşına aydın və birmənalı mesajlar göndərmişdir. Ölkə başçısı yerli televiziya kanalı vasitəsilə bir daha bəyan etmişdir ki, dövlət həmişə olduğu kimi, indi də vətəndaşının yanındadır və Azərbaycanın daha da çiçəklənməsinə, güclü, eyni zamanda, müasir dövlətə çevrilməsinə şərait yaradan hərtərəfli islahatlar davam etdiriləcək, milli maraqlara uyğun xarici siyasət bundan sonra da həyata keçiriləcək.

gələcəyinə inamla baxır.

Son illər Azərbaycanda hər bir vətəndaşın sosial-iqtisadi həyatına birbaşa təsir göstərən inkişaf dəyişikliklərdən söhbət açılır, müzakirələr aparılır. Haqqqətdən də, vətəndaşın rifah halını daha da yaxşılaşdıran və məmur-dövlət münasibətlərini keyfiyyətə daha konstruktiv müstəviyə daşıyan çoxşaxəli islahatlar siyasəti geniş vüsətlə davam edir. Dövlət başçımız Real TV-yə müsahibəsində islahatların müntəzəm olaraq həyata keçirildiyini xatırlatmaqla yanaşı, bildirmişdir ki, islahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur və məhz həmin ildən etibarən Azərbaycanda sabitlik və inkişaf dövrü başlamışdır. Ən böyük siyasi islahatların məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan ölkə başçısı bildirmişdir ki, senzuranın ləğv edilməsi ulu öndər tərəfindən aparılan çox ciddi islahat idi. Bundan başqa, Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində də çox böyük islahatlar aparılmışdır. Vurğulayan Prezident İlham Əliyev bu gün də ümummilli lider Heydər Əliyevin qoyduğu yolla getdiklərini nəzərə çatdırmışdır.

Ötən il keçirilmiş Prezident seçkilərinə islahatlar proqramı ilə getdiyini və xalqın ona böyük etimad göstərdiyini vurğulayan ölkə başçısı keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcılığı haqqında çox geniş işlər aparıldığını, bu və bu ilin əvvəlindən yeni islahatlara start verildiyini də diqqətə çatdırmışdır. Prezident 2003-cü ildə start verilmiş islahatların yeni mərhələsində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsinin əhəmiyyətini xatırlatmış və bunların Azərbaycanın müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasının müəyyənləşdirilməsinə və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılmasına imkan verdiyini açıqlamışdır. Məhz həmin dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan elektrik enejiyi və təbii qazla təchizat məsələsində çox yüksək nəticələr əldə etmişdir. Prezident İlham Əliyevin dediyi kimi, iqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar yeni reallıqları ortaya qoydu.

Prezident İlham Əliyev müsahibədə yeni islahatların hədəflərini də açıqlamışdır. Qarşıda yeni vəzifələr, yeni çağırışların dayandığını açıqlayan dövlət başçısı

demişdir ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir. Ölkədə mövcud olan nöqsanların aradan qaldırılmasının, vətəndaşları narahat edən problemlərin tamamilə gündəlikdən çıxarılmasının, insanların rifah halının yaxşılaşdırılmasının, daha güclü, qüdrətli dövlət qurulmasının başlıca məqsəd olduğunu bildiren Prezident İlham Əliyev bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparıldığını da diqqətə çatdırmışdır.

Dövlət başçısı güclü sosial siyasətin hökumətin gündəliyində bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacağını xüsusilə vurğulamışdır. Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını nəzərə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, imkanlarımız artıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsi yaxşılaşdırılır. “Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yeni, mən bilirməm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirməm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər”, – deyən ölkə başçısı əlavə etmişdir ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Prezident İlham Əliyev şəhid vərasələrinə 11 min manat məbləğində birdəfəlik mədət yardım verilmişinin dünya praktikasında analoqsz bir yanaşma olduğunu da diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev müsahibədə dövlət-vətəndaş münasibətlərinə də toxunmuşdur. Dövlət – vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulduğunu bildiren ölkə başçısı əlavə etmişdir ki, Azərbaycan vətəndaşı ən ağır vəziyyətdə dövlətin onun yanında olacağını bilir. Dövlət işə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq. “Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır”, – deyən Prezident İlham Əliyev bu yaxınlarda Şamaxıda baş vermiş zəlzələ zamanı dövlət qurumlarının onun tapşırığı ilə dəstək göstərdiklərini xatırlatmışdır.

Ölkə başçısı bütün təbii fəlakətlərdə dövlətin vətəndaşın yanında olduğunu bildirmiş və belə yanaşmanın digər ölkələrdə müşahidə edilmədiyini nəzərə çatdırmışdır. Məlumdur ki, digər ölkələrdə təbii fəlakətlər zamanı böyük maddi ziyan

düşmüş vətəndaşa ancaq sığorta şirkətləri yardım göstərirlər. Lakin bu yardım belə qısa zaman kəsiyində həyata keçirilmir. Öncə dəymiş ziyanın meğləbi dəqiqləşdirilir və sonra hüquqi prosedurlar başa çatdıqdan sonra vətəndaşa çatacaq yardım yönləndirilir. Halbuki Azərbaycanda dövlət dərhal vətəndaşın harayına çatır və zəruri yardım tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Real TV-yə müsahibəsində “Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, haqqatları demək istəyirəm”, – deyərək dövlətin vətəndaşların dər günündə yanında olduğunu bir daha nəzərə çatdırmışdır.

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən faktlardan biri də “ASAN xidmət”-in xalq tərəfindən yüksək qiymətləndirilməsidir. Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” sayəsində bu gün insanlarımsı demək olar ki, bütün hüquqi sənədlərini asanlıqla həl edir. Real TV-yə müsahibəsində Prezident İlham Əliyev “ASAN xidmət”-i ictimai xidmətlər sahəsində böyük bir inqilab adlandıraraq, əlavə etmişdir ki, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil, həm də böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı. “ASAN xidmət” mənim təşəbbüsümle yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər “ASAN xidmət”-i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə “ASAN xidmət”-i, doğrudan da, nadir bir ictimai xidmət mərkəzinə çevirdilər”, – deyən dövlət başçısı əlavə etmişdir ki, “ASAN xidmət” çox geniş və müsbət bir təşəbbüsün təşəbbüsüdür. Məmur – vətəndaş münasibətlərində də inqilab olduğunu bildiren ölkə başçısı məlumat vermişdir ki, bu il 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq. Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayının 200-dən çox olmasını qürurverici bir məsələ olduğunu da diqqətə çatdırmışdır.

Beləliklə, yerli televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə diqqət ayırmış, Dağlıq Qarabağ münasibəti barədə rəsmi Bakının mövqeyini bir daha ictimaiyyətə açıqlamışdır. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpasının ən ali məqsəd olduğunu bildirmiş və bu istiqamətdə fəal və milli maraqlara söykənən siyasətin aparıldığını və bundan sonra da aparılacağını vurğulamışdır. Bununla yanaşı, Azərbaycan lideri vətəndaşının yanında olduğunu bir daha qeyd etmiş və ölkəmizin daha da çiçəklənməsinə, güclü və müasir dövlətə çevrilməsinə şərait yaradan hərtərəfli islahatların davam etdiriləcəyinə və milli maraqlara uyğun xarici siyasətin bundan sonra da həyata keçiriləcəyinə əminliyini açıqlamışdır.

**Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”**

Azərbaycan dövləti öz prinsiplial mövqeyinə sadıqdır



□ **Ermenistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin prioritetini təşkil edir. Prezident İlham Əliyev bütün xarici səfərlərində, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində, həmçinin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə münaqişənin nizamlanmasında Azərbaycanın öz prinsiplial mövqeyində qalaraq danışıqlar prosesinə sadıqlığını diqqətə çatdırır. Ərazi bütövlüyümüzün təmin edilməsi xarici siyasətimizin prioritetini təşkil edir.**

Respublikamızın rəhbəri dəfələrlə bəyan edib ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsiplial mövqeyimizdə qalırıq: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”.

Prezident İlham Əliyev fevralın 12-də Real televiziyasına verdiyi geniş müsahibəsində də bu məsələyə bir daha münasibət bildirdi. Ölkə başçısı Ermənistanın yeni hökumətinin birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verdiyini diqqətə çatdırdı. “Azərbaycanın Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” – fikrinə münasibət bildirən Prezident İlham Əliyev qəti olaraq söylədi ki, biz,

bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də, əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər.

Prezident diqqətə çatdırdı ki, bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Xarici siyasət idarələrinin rəhbərlərinin artıq bir neçə dəfə görüşdüyünü vurğulayan ölkə rəhbəri bu danışıqların nəticəsinin olacağına ümid etdiyini bildirdi və danışıqların aparılmasını müsbət hal kimi qiymətləndirdi. Dövlət başçısı vurğuladı ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbul edilməzdir.

Prezident xatırladı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq.

**Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor**

“Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır”

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Real televiziyasına verdiyi geniş müsahibə ölkəmizin daxili həyatı ilə bağlı, demək olar ki, bütün məsələlərin üzərinə işıq saldı. Mən bu yaxınlarda ordu sıralarında xidmətin başa vurmşu zabit kimi, Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun güclənməsi, yeni-yeni uğurlar qazanması istiqamətində görülmüş işlər haqqında fikirlərimi bildirmək istəyirəm.**

Əlbəttə, ordumuzun ən müasir silahlarla təchizatı, maddi-texniki bazasının gücləndirilməsi əsasən iqtisadi inkişafıla bağlıdır. Cənab Prezidentin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahədə yaxşı nailiyyətlər əldə etməsinin nəticəsidir ki, son 15 ildə ordumuzun, əsgər və zabitlərimizin döyüş qabiliyyətinin artdığı göz qabağındadır. Bunu Real TV-yə müsahibəsində Prezident İlham Əliyev bildirdi: “Biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz,



imkanlarımız artır. Biz ordumuzun ən müasir texnika ilə təchiz edirik”.

Təbii ki, maddi-texniki bazası və döyüş qabiliyyəti yüksək olan ordunun qələbələri də çox olur. Bu mənada ordumuzun 2016-cı ilin aprelində Cəbrayıl-Füzuli istiqamətində düşməne sarsıdıcı zərbələr vurmaşı təsadüfi sayıla bilməz. Cəmi dörd gün ərzində davam

etmiş və ordumuzun ciddi qələbələri ilə nəticələnmiş bu döyüşlər bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi məvqələrdən əks-hücum əməliyyatı apararaq ordumuz strateji yüksəklikləri tutdu. Torpaqlarımızın böyük bir qismi işğalçılardan azad olundu, Lələtepeyə Azərbaycan bayrağı sancıldı. Prezident İlham Əliyev müsahibəsində böyük qürur hissi ilə bildirdi ki, Aprel döyüşləri Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifi tamamilə darmadağın etdi. “Ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabit göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir”. İnənirəm ki, Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti ordumuzu daha böyük qələbələrə aparacaq.

**Əbülfet QASIMOV,
ehtiyatda olan
polkovnik-leytenant**

“İnanırıq ki, zərərçəkmiş sakinlər əvvəlki rahat həyatlarına qovuşacaqlar”

Fevralın 5-də episentri İsmayılıda olmaqla, Şamaxı və Ağsu rayonlarında zəlzələnin baş verməsi əhali arasında həyəcanlı anlar yaşatdı. Zəlzələnin episentrlindən kifayət qədər aralı olmasına baxmayaraq, Bakı şəhərində və respublikanın müxtəlif rayonlarında da insanlar təbii fəlakəti hiss etdilər. Fevralın 7-də Prezident İlham Əliyevi öz yanlarında görməsi Şamaxı sakinlərini hədsiz sevindirdi. Bu barədə onun fikirlərini bildirdilər:



Saray Eyvazova, Salmana Mümtaz küçəsi 33 ünvanında yaşayan sakin:
– Prezidentin hadisə ilə şəxsən maraqlanması, Şamaxıya gəlməsi, bizimlə görüşməsi insanlarda xeyli toxtaxlıq yaradıb. Məni ən çox təsirləndirən dövlət başçısının sakinlərlə böyük hörmətlə görüşməsi oldu. Mən inanıram ki, əlaqədar qurumlar və rayon icra hakimiyyəti Prezidentin tapşırq və tövsiyələrini yerinə yetirəcəklər. Amma Prezident İlham Əliyevin bura səfəri və şəxsən bizi ziyarət etməsi hamını çox sevindirdi.

Hacıbaba Şıxıyev, rayon ağsaqqalı:

– Zəlzələ baş verən gün bütün Şamaxı, demək olar ki, ayaq üstə idi. Doğrusu, bura seysmik zona olduğundan, rayonda nəsilər dəyişsə də, tarixən dəfələrlə güclü zəlzələlərin, təbii fəlakətlərin xofu hələ də qalmaqdadır. Ona görə də əhali narahat idi. Həm də bezi



sakinlərin evləri dağılıb, yararsız vəziyyətə düşüb. Bu baxımdan, dövlətin Şamaxı, İsmayılı və Ağsu bölgələrində zərərçəkmiş sakinlərə qayğısı, Prezidentin Şamaxıya səfəri bütün insanların sevincinə səbəb olub. Dövlət başçısı evləri dağılmış sakinlərlə görüşdü. Həm Fövqəladə Hallar Nazirliyinin, həm də Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə

tapşırıqlar verdi. Onlar da, rəhbərimizin tapşırıqlarını canla-başla yerinə yetirirlər. Prezidentin Şamaxıya – hadisə yerinə gələrək sakinlərə baş çəkməsi, insanlarla səmimi görüşməsi, bir ağsaqqal kimi, məni çox sevindirdi. Biz ona inanırıq və güvənirik.

Musa Musayev, Şəhriyar qəsəbə bələdiyyəsinin sədri:
– Zəlzələ nəticəsində ən çox zərər görən yerlərdən biri də Şəhriyar qəsəbəsidir. Burada təbii fəlakət səbəbindən yaranmış dağıntılar artıq dövlətimiz tərəfindən aradan qaldırılır. Prezident İlham Əliyevin bölgəmizə səfər etməsi, əhalinin vəziyyəti ilə şəxsən maraqlanması, onlara dəstək olması Şamaxı ictimaiyyətini sevindirir. Şəhriyar qəsəbəsində

evlərin təmir olunması ilə bağlı işlər görülür. Hazırda qəsəbədə komissiya işləyir. Qəsəbədə yüzə yaxın müraciət daxil olub. 36 evə baxış keçirilib. 4 ev tam qəzalı vəziyyətdədir. İnənirəm ki, zərərçəkmiş sakinlər əvvəlki rahat həyatlarına qovuşacaqlar.

**Anar TURAN,
“Xalq qəzeti”**

Azərbaycan Prezidentinin son 15 ildəki siyasi fəaliyyətinin istənilən istiqamətinə nəzər salarkən, orada insan amilini görürük. Elə bir gün olmur ki, dövlət başçımız vətəndaşların rifahının daha da yaxşılaşdırılması üçün hansısa addımı atmasın.

Elə bir gün olmur ki, dövlət başçısı vətəndaşların rifahının daha da yaxşılaşdırılması üçün hansısa addım atmasın

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident bu məsələni xüsusilə qabardaraq demişdir ki, təkcə keçən il 118 min daimi iş yeri yaradılmışdır. Fikrimizcə, Avropanın əksər ölkələrində işsizliyin sürətlə artdığı bir zamanda bizdə bu qədər yeni iş yerinin yaradılması dövlət başçısının iradəsinin göstəricisidir. Hər il əməkhaqqı, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması da məhz dövlətin ölkə vətəndaşlarına göstərdiyi qayğıının nəticəsidir. Fevralın geridə qalan günlərində isə Prezidentin daim ölkə vətəndaşlarının yanında olduğunu sübut edən daha iki addımın şahidi olduq. Birinci addım dövlət başçımızın zəlzələdən zərər çəkən şamaxılıların görüşünə gəlməsi, ikinci addım isə, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə idi.

Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilir. Qeyd edək ki, bundan əvvəl Azərbaycanda minimum əməkhaqqının məbləği 130 manat təşkil edirdi. Başqa bir fakt da yada salmaq. Belə ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

**Telman HACIYEV,
fəlsəfə elmləri doktoru, professor**

Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

□ **Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.**

Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri - Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası-



nın sədri Azay Quliyev çıxış edərək bildirib ki, sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır: "Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözəndə salmağa çalışırlar. Bunu düşülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adı hala çevrilib.

Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın".

Digər çıxışçılar da sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışaraq bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Dövlət Dumasında "Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqu əsaslıdır" mövzusunda dəyirmi masa keçirilib



□ **Fevralın 13-də Rusiya Dövlət Dumasında "Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqu əsaslıdır" mövzusunda dəyirmi masa keçirilib.**

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Dmitri Savelyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrin uğurla inkişaf edir. Hazırkı dəyirmi masanın mövzusu da olduqca aktualdır, çünki humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir. Azərbaycan da rus dilinə və mədəniyyətinə qayğıdan danışıq deputatıdır, çünki humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir.

Azərbaycanda rus dilinə və mədəniyyətinə qayğıdan danışıq deputatıdır, çünki humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir. Azərbaycan da rus dilinə və mədəniyyətinə qayğıdan danışıq deputatıdır, çünki humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir.

adalarında iştirak edib. "Azərbaycanda həqiqətən, rus dilinin qorunub saxlanması üçün çox iş görülür, bu baxımdan Azərbaycan nümunə götürə bilər və bu barədə Rusiya KİV-ləri də informasiyalar yaymalıdırlar", - deyir L. Kalaşnikov vurğulayıb. O qeyd edib ki, dəyirmi masada irəli sürüləcək təklif və rəylər Dövlət Dumasının komitə iclaslarında müzakirə olunacaq və nəzərə alınacaqdır.

Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Səfir qeyd edib ki, müxtəlif ikitərəfli tədbirlərin təşkilatçıları həm də bu görüşlərdə hansı mövzulara toxunulduğuna diqqət yetirməlidirlər. P. Bülbüloğlu dəyirmi masanın iştirakçılarına uğurlar arzulayıb və belə görüşlərin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxmasında mühüm rolunu diqqətə çatdırıb.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Dmitri Savelyev bildirib ki, Rusiya və Azərbaycan xalqlarının ümumi tarixinin əlaqələrimizin daha da möhkəmlənməsində rolunu böyükdür. Mədəni əməkdaşlığın xalqlarımız arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışan deputat bildirib ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma müstəvisi olub. Milli mədəniyyətini arxıqlaşdırmış bəzi xalqlardan fərqli olaraq, Azərbaycan özgülüyünü qoruyub saxlaya bilib. O deyib: "Nizami, Nəsimi poeziyası bütün dünyada tanınır, dünyanın bir çox ölkələrində Azərbaycan incəsənəti sevilir və dəyərləndirilir". D. Savelyev Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrindən söhbət açaraq deyib: "Bakının mərkəzində erməni apostol kilsəsi var. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, bu kilsə dövlət tərəfindən bərpa olunub və qorunur. Yalnız güclü, bütün dünyaya həqiqi

multikulturalizm ixrac edən bir dövlət belə edə bilər".

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Əli Hüseynli Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan və Rusiya xalqları həm də mədəniyyət xadimlərinin sayları sahəsində daha çox yaxınlaşıb. O deyib: "Bu məsələdə diasporlarımızın rolunu xüsusi qeyd etmək istəyirəm. Milli Məclisdə rus icması təmsil olunur. Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandır". Milli Məclisin deputatı birgə tədbirlərin, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunun da əhəmiyyətini vurğulayıb.

Dəyirmi masada Dövlət Duması ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina, Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova, moda tarixçisi Aleksandr Vasilyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Yaşar Hüseynli, Bakı Xoreografiya Akademiyasının prorektoru Sevdə Sadıxbəyli, Bakı Slavyan Universitetinin professoru Zemfira Rüstəmovə və başqaları çıxış ediblər.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

□ **Fevralın 13-də Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada ədliyyə orqanlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 2019-cu il 17 yanvar tarixli Fərmanından və digər göstərişlərdən irəliləyən vəzifələri müzakirə olunub.

ron xidmətlərdən istifadənin sayı artaraq 5 milyonu ötür. Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 12800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələrində vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Əhalinin daha çox təmasda olduğu notariat ofislərində əvvəlki illə müqayisədə təxminən 14 faiz çox – 4,4 milyon

əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildə icra sənədlərinin sayı 873 minə çatıb, onlardan 460 minə yaxınının icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1 milyard 150 milyon manatdan çox vəsait ödəndirilib. Məhkəmə qərarlarının icrasından qarazlı boyun qaçıran 4640 nəfər inzibati məsuliyyətə cəlb olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Dövlətimizin başçısının cəza siyasətinin

tədbirlər görülüb, Türkiyə, Belarus, Serbiya və Əlcəzairin ədliyyə nazirləri ölkəmizə səfərlər edib, hüquqi sahədə mühüm sənədlər imzalanıb, habelə nümayəndə heyətimiz Avstriya, Xorvatiya və Malayziyada mötəbər beynəlxalq tədbirlərdə iştirak edib.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərini və tətbiq olunan innovasiyaların cəmiyyətdə daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib, Ədliyyə Nazirliyi

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir



Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, Azərbaycanın 2018-ci ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olduğunu vurğulayıb.

Qeyd olunub ki, aparılan genişmiqyaslı islahatlara uyğun olaraq dövlət orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, bütöçə vəsaitlərinə qənaət edilməklə idarəetmənin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülür. Azərbaycan ədliyyəsi də islahatlar aparılmaqla təkmilləşir, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, alçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirilir.

Kollegiyada ötən il ədliyyə orqanları tərəfindən görülümüş işlər ayıni təqdimat keçirilməklə ətraflı təhlil edilib. Məlumat verilib ki, qanunvericilik sahəsində bilavasitə nazirlik tərəfindən 2018-ci ildə əvvəlki illə müqayisədə 30 faiz çox - 1800-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, 3300-dən çox akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin elektron saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 6200-ə yaxın sənəd daxil edilib və il ərzində həmin informasiya resurslarına başçakmələrin sayı 65 faiz artaraq 1,3 milyonu ötür. Şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi məqsədilə nazirlik tərəfindən aparılan 10 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 30-dan çox elekt-

dan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb və bu əməliyyatlarla bağlı 51 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Eyni zamanda "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2018-ci ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 48 faizini təşkil edib.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də "Notariat haqqında" Qanuna edilmiş əsaslı dəyişikliklər bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, ən yeni texnologiyaların və innovasiyaların tətbiqinə imkan yaradıb. Vətəndaşlara səyyar və məsafədən notariat xidmətlərinin göstərilməsi məqsədilə xüsusi notariat çantası, elektron ədliyyə köşkü, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan, notariat ofisləri və hərəkətləri ilə bağlı zəruri məlumatları vahid mənbədən əldə etməyə imkan verən mobil notariat proqramı hazırlanıb. Tətbiq olunan bu innovasiyalar ötən ilin sonunda Bakı şəhəri Bineqədi Rayon Məhkəməsinin yeni binasının açılışı zamanı dövlətimizin başçısına nümayiş etdirilib. Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4350-ə, KİV-lərin sayı isə 5250-yə çatıb.

Nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş həcmi

humanistləşdirilməsinə dair Sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əlaqədar məhkəmə tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılması təmin edilib, 4200-dən çox şəxs cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 673 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon manata qədər ziyan istintaqın gedişində ödəndirilib.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 36 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 805 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.

Dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində ekseriyyətin gənclər təşkil edən 267 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə isə ötən il ərzində 576 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, bu sahədə müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub və 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər keçirilib.

Kollegiyada, həmçinin bildirilib ki, 2018-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə

tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti nümayəndələrinin ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətlərinə cəlb olunmasını və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasını vurğulayıblar.

İclasda görülmüş işlərə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, işin dövlətimizin başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, innovativ metodlar tətbiq edilməklə səmərəliliyin artırılması, o cümlədən rəqəmsal idarəçiliyin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Eyni zamanda, dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı nazirliyin üzünə mühüm vəzifələrin düşdüyü qeyd edilərək, ədliyyənin gələcək inkişafında "yol xəritəsi" olan bu mühüm sənədin vaxtında və müntəzəlik icrasının vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın və digər neqativ halların qarşısının alınması, şəffaflığın və dürüstliyin tam təmin olunması barədə tələbləri xüsusi diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Sonda ədliyyə fəaliyyətinin tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Qətər və Livanın KİV əməkdaşları Qusarın görməli yerləri ilə tanış olublar

□ **İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları fevralın 13-də Qusar rayonunda olublar.**

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qəterin "Qalif Tayms", "Al-Arab", "Lusa-il", "Al-Raya", "Peninsula", "Al-Sarq", həmçinin Livanın "Cümhuriyyə", "Media Deyli Star" və "Cedarnyus" qəzetlərinin nümayəndələrinin Qusara səfəri şəhərin gırəcəyində,



ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Burada dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydana 65 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağı

dalğalanıb.

Qonaqlar yüksəklikdən Qusar şəhərinin panoramını seyr edib, xatirə şəkləri çəkiblər.

Qətər və Livanın



KİV əməkdaşları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası ilə tanış olublar.

Rayon icra hakimiyyətində keçirilən görüşdə Qusarın

son dövrlərdə keçdiyi inkişaf yolundan danışılıb.

İcra hakimiyyətinin başçısı Şair Alxasov Qusarın tarixi, turizm imkanları, burada yaşayan azsaylı xalqlar,



rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Qonaqlar Qusar Mədəniyyət Sarayında azsaylı xalqların folkloru əsasında

hazırlanmış proqramı izləyiblər.

Daha sonra xarici jurnalistlər Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində

otellər, turistlərə göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib.

KİV əməkdaşlarının diqqətinə çatdırılıb ki, "Şahdağ" Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi qış həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda "Şahdağ" Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıtılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.



BTC kəməri ilə 417 milyon tondan çox neft nəql olunub



BP-dən verilən məlumata görə, 2018-ci ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənib.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən çox) xam neft nəql edilib və

Ceyhanda 4085 tankərə yüklənərək dünya bazarlarına göndərilib. 2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyard bareldən çox) xam neft ixrac olunub və bu neft Ceyhan-

da 327 tankərə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmli, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. BTC Ko.-nın

səhmdarları BP (30,10 faiz); AzBTC (25,00 faiz); Şevron (8,90 faiz); Ekvinor (8,71 faiz); TPAO (6,53 faiz); Eni (5,00 faiz); Total (5,00 faiz); İTOÇU (3,40 faiz); İNPEKS (2,50 faiz); EksonMobil (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

"Xalq qəzeti"



"Quşçu" palçıq vulkanı püskürüb

Şamaxı Rayon İcra Hakimiyyətinin Quşçu kənd icra nümayəndəsi Bəşir Bəhramov Trend-ə bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü.

Püskürmə nəticəsində 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb. Hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib". Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə açıqlamasında qeyd edib ki, Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu" vulkanının püskürməsi gözlənilən idi.

Adil Əliyev bildirib ki, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş vermiş zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda "Quşçu" ilə yanaşı, "Dəmirçi", "Qızmeşdən", Qobustanda "Şıxzerli" vulkanlarında aktivləşmənin olacağını ehtimal edir.

Məhsul ixracı genişlənir

Azərbaycanın meyvə və tərəvəz məhsulları 6-8 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən "Fruit Logistica 2019" beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub.



Sərgidə iqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını "Made in

Azerbaijan" vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış "Made in Azerbaijan" vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda deyilir ki, sərgi çərçivəsində

Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. "Gilan FMCG" şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb. "Mars FK" İngiltərəyə nar ixracına, "Balkurma" şirkəti qurudulmuş xurmanın Almaniyaya, "D Fruits" şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə edilib.

"Binə Agro" şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparır.

Samirə ƏLİYeva, "Xalq qəzeti"



İkitərəfli dialoq davam etdirilməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, rəsmilər Suriya, Əfqanıstan və Koreya yarımadası barədə müzakirələr aparıblar.

Tərəflər BMT Təhlükəsizlik Şurasının Suriya məsələsinin həlli ilə bağlı qəbul etdiyi 2254 nömrəli qətnəmə barədə ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.

Lavrov ABŞ-in Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı bildirib ki, bu addım münasibətləri daha da gərginləşdirəcək. Rusiyalı nazir ABŞ-ı Venesuelanın daxili işlərinə güc yolu ilə müdaxilədən çəkinməyə çağırıb.

"Xalq qəzeti"



Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 72,5 faizi mədənçixarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçixarma sektorunda neft hasilatı 0,8 faiz azalmış, əmtəlik qaz hasilatı isə 26,4 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqı və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1



dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artmışdır.

58,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9 faiz, içkilərin istehsalı 48,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı

37,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,4 faiz, elektrik avadanlıqlarının istehsalı 25,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, tikinti materiallarının istehsalı 6,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5 faiz artmış, poliqrafiya

məhsullarının istehsalı 0,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, geyim istehsalı 32,3 faiz, bütün məmulatlarının istehsalı isə 33,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1 faiz artmışdır.

Samirə ƏLİYeva, "Xalq qəzeti"



Paşinyan Ermənistanı uçuruma aparır

Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyan öz fəaliyyəti və "naməlum qüvvələr" in diktəsi ilə təkə Ermənistan-Rusiya münasibətlərini deyil, respublikanın təhlükəsizliyini və dövlətçiliyi də zərbə altına qoyur.

Trendin məlumatına görə, bunu Ermənistan parlamentinin sabiq deputatı, "Konstitusiya hüququ" Birliyinin sədri Ayk Babuhanyan deyib.

O bildirib ki, "narmeri" çevrilişdən sonra hakimiyyətə həm şüurlu, həm də şüursuz səviyyədə antirusiya mövqei insanlar gəlir: "Bu gün həmin insanlar hakimiyyətdədir və biz bunun ilk nəticəsini görürük. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzuna və işinə zərbə vurulduğunu, həmçinin Qazaxıstan və Belarusla münasibətlərdə eniş görürük. Düşünürəm ki, bütün bunlar münasibətlərə və təşkilatın özünə zərər vurmaq məqsədi güdür".

Ekspert qeyd edib ki, N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə iqtisadi əlaqələr də zərər görüb: "Aydın ki, bu insanlar ölkəyə, xalqa görə məsuliyyət daşımağa hazır deyillər".

A.Babuhanyan vurğulayıb ki, N.Paşinyanın bəyanatları boş sözlərdən ibarətdir və heç bir əsası yoxdur.

Əməkdaşlığın böyük perspektivləri var



Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır. Bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

Səfir bildirib ki, söhbət həm yerüstü nəqliyyatdan, həm də metrodan gedir. M.Ekert əlavə edib ki, bir sıra Çexiya şirkətləri azərbaycanlı




tərəfdaşları ilə birgə istehsalın təşkil imkanlarını nəzərdən keçirməyə hazırdır: "Bu cür nümunələr az deyil. "Tatra" yük avtomobillərinin

Gəncə avtomobil zavodunda istehsalını, "Moravia Steel" şirkətinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirakını xatırlatmaq olar".

Səfirin sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində birgə layihələr, Azərbaycanın Çexiya istehsalı olan L-39 təlim təyyarələri donanmasının modernləşdirilməsi layihəsi mövcuddur.

"Xalq qəzeti"



Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və fəallaşdırılması çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmen xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.



dünyagörüşünü əks etdirir. Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış

nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləclər. Burada nümayiş etdiriləcək bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipekdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmen xalçalarına və toxuculuq məhsullarına dünya baza-



rında böyük tələbat var.

Sərginin kiçik bir hissəsi əl işi olan milli zərgərlik məmulatlarına ayrılmışdır. Zərgərlik məmulatları türkmenlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üslu tarixin dərinliyinə gəlib çıxan sancaq, biləzik, sırğa və üzükler daxildir. İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı "Ak oy" adlı xüsusi olaraq quraşdırılmış türkmen alaçıqı sərgiyə milli kolorit bəxş edəcək.

"Xalq qəzeti"

□ **Müsaibim Yusif Nəsimov 1946-cı ildə Qazax rayonunun Abbasbəyli kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olub. 1969-cu ildə həmin ali məktəbi zoobaytar ixtisası üzrə başa vuraraq, Bakı quşçuluq fabrikinə təyinat alıb. Burada texnoloq kimi fəaliyyətə başladığı ilk gündən işgüzarlığı, ixtisasını hərtərəfli mənimsəməsi, kollektivin rəğbətini qazanması, habelə idarəetmə bacarığı, fabriklə rəhbərliyinin diqqətindən yayınmayıb. Buna görə də onun az vaxtda şöbə rəisi vəzifəsinə irəliləməsi təsadüfi sayılmayıb.**

İxracıyönümlü məhsullar istehsalı prioritet istiqamətdir

Həmin dövrdə Ağsəon rayonunun Müşqibad qəsəbəsində 1 və 2 nömrəli quşçuluq müəssisələri, həmçinin Yeni Bakı broyler fabriki istifadəyə verilir. Y.Nəsimov 2 nömrəli fabriklə direktor təyin olunur. Burada yüksək iqtisadi göstəricilər əldə edilir. Lakin digər strukturlarda qarşıya qoyulan vəzifələrin icrasında lənglik açıq-aydın özünü göstərir. Əlbəttə, bu, narahatlıq doğurmaya bilməzdi. Ona görə də vəziyyətdən çıxış yolu kimi hər üç quruma rəhbərliyi bir əldə cəmləşdirmək, Y.Nəsimovu isə nəhəng istehsalat kompleksinə baş direktor təyin etmək qərarına gəlirlər.



SSR Nazirlər Sovetinin kəci Qırmızı bayrağına layiq görülməsi respublikada quşçuluq sənayesinin sürətli inkişafının parlaq ifadəsi idi.

SSRI-nin süqutundan sonra keçmiş İttifaqın hər yerində olduğu kimi, Azərbaycanda da bir çox istehsal müəssisələri fəaliyyətini dayandırdı. Quşçuluq fabrikləri də tədricən sıradan çıxdı. Belə bir şəraitdə Y.Nəsimovun idarəetmə təcrübəsi nəzərə alınaraq, o, "Azərmeşə" İstehsalat Birliyi aparatına yüksək vəzifəyə dəvət edildi. Lakin Yusif müəllim əmək fəaliyyətini istehsalatda davam etdirmək istəyirdi. Ona görə də 1989-cu ildə adı çəkilən İstehsalat Birliyinin Xirdalan Məşə Meliorasiya Stansiyasının nəzdində yaradılan kompleks yardımçı kənd təsərrüfatı müəssisəsinə rəhbər təyin olundu. Qısa müddətdə bu qurumun fəaliyyətinin səmərəliliyi hesabına meşə təsərrüfatı işçilərinin quş eti və digər quşçuluq məhsulları ilə təminatı yaxşılaşdı.

Azərbaycanda özəlləşdirmə prosesi başlandıqdan sonra isə "Azərmeşə" İstehsalat Birliyi tərəfindən Y.Nəsimovun rəhbərlik etdiyi kompleks yardımçı kənd təsərrüfatı müəssisəsi də özəlləşdirilməyə təqdim edilir. Elə o vaxtdan, yeni 2001-ci ildən etibarən onun fəaliyyətində yeni mərhələ-sahibkarlıq dövrü başlanır.

Özəlləşdirilmədən sonra müəssisə yeni yaradılan əlavə sexlər hesabına genişləndirilir, quşçuluq sahəsinə aid müasir texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə məhsul istehsalında yüksək keyfiyyət göstəriciləri ilə nəticələnir.

Y.Nəsimov fəaliyyəti dövründə istehsalın ixtisaslaşmasına daim xüsusi diqqət yetirib. Bunun yəni

nümunəsi olan "gümüşü" quş cinsi zəngin təcrübənin, yüksək peşəkarlıqla uzun müddət həyata keçirilən zoobaytarlıq və digər elmi tutumlu tədbirlərin nəticəsində yaradılıb.

Respublikamızda broyler cinsinə aid quşların ana sürülərinin yaradılması məsələsi uzun illər idi ki, bu sahə ilə məşğul olan müvafiq qurumları ciddi narahat edirdi. Çünki böyük həcmdə valyuta hesabına broyler cinsli quşların yumurtaları və cücələri xaricdən gətirilirdi. Bu isə səmərəli hesab edilmirdi. Belə olan təqdirdə hökumət

tərəfindən damazlıq təsərrüfatlarının yaradılması məqsəduyğun sayıldı. Respublikada bu problemin həllini öz üzərinə götürənlərdən biri də Y.Nəsimov oldu. Onun təşəbbüsü ilə Sahibkarlıq Kredit Fondunun ayırdığı güzəştli kredit hesabına Ağsəon rayonunun Məhəmməd kəndində müasir tələblərə cavab verən broyler cinsinin ana sürü sexləri yaradıldı. Böyük Britaniyadan damazlıq cücələr gətirilərək 60 min başlıq ana sürüsüz təşkil edildi. Bununla da ildə 12 milyon ədəd yumurta, yaxud 10 milyon baş broyler cücəsinin yetişdirilməsinə başlanıldı.

Yusif Nəsimov söhbət zamanı dedi: – Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi,



xüsusi ixracıyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş eti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluqun kompleks inkişafının təmin edilməsidir.

Son illər ərzində Sahibkarlığın İnkişaf Fondunun xətti ilə quşçuluq təsərrüfatlarına böyük həcmdə dövlətin

güzəştli krediti verilib. Fabriklər dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunan avadanlıqla təchiz edilib. Bütün bunlar isə quşçuluq sektorunda sürətli inkişafı şərtləndirib. Bir çox yeni müəssisələr yarandığı kimi, mövcud olanlar da öz istehsal potensialını artırmaq üçün ciddi addımlar atıblar.

Y.Nəsimov söhbətinin sonunda ölkəmizdə sahibkarlara dövlət tərəfindən güclü dəstək verildiyini də bildirdi:

– Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər hazırda böyük əhəmiyyət kəsb edir. Son illərdə sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı mühüm dövlət sənədləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində keyfiyyətə yeni mərhələnin başlanğıcını qoyub. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı aşağı endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb. Lisenziyaların iqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə və "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb.

Investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər, şübhəsiz ki, sahibkarlığın daha da güclənməsinə və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft



sektorunun inkişafını sürətləndirəcək. Başqa sözlə, sadalanan tədbirlər son nəticədə aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olacaq. Sonda qeyd edək ki, Y.Nəsimovun ölkə iqtisadiyyatının inkişafındakı səmərəli fəaliyyəti diqqətdən yayınmayıb. O, keçmiş sovet dövründə "Əmək idgilyinə görə", müstəqillik dövründə isə "Tərəqqi" medalları ilə təltif olunub.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Şabran: qazanılan uğurlar sosial rifahın yüksəlməsinə xidmət edir

□ **Şabran Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.**



Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yığıncaqda geniş maraqa ilə çıxış edib bildirdi ki, 2018-ci ildə müstəqil dövlətçiliyimiz üçün müstəsna əhəmiyyət daşıyan ən mühüm tarixi hadisə xalqımızın ulu öndər Heydər Əliyev strategiyasını son 15 ildə uğurla həyata keçirən İlham Əliyevə böyük sevgi, inam və etimad nümayiş etdirərək onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçməsi olmuşdur. Bu hadisə bir daha göstərdi ki, sürətləndirən sabranların da olduğu Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi kursunu qətiyyətlə dəstəkləyir və öz xoşbəxt gələcəyini onun siyasi, sosial-iqtisadi strategiyasının reallaşmasında görür.

N.Novruzov ölkədə qazanılan uğurlara qıscaca toxunaraq diqqətə çatdırdı ki, siyasi maraqların təmin edən iqtisadiyyatımız son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız isə 24 dəfə artaraq 45 milyard dollar təşkil etmişdir. Bu illər ərzində ölkəmizə təxminən 250 milyard dollar sərmayə qoyulmuşdur.

Natiq vurğuladı ki, dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi strategiya Şabran rayonunun da sosial-iqtisadi, ictimai-siyasi həyatın kökündən dəyişmiş, dövlət başçısının diqqət və qayğısı sayəsində rayonumuz sürətlə inkişaf etməkdə olan bir bölgəyə çevrilmişdir. Faktlara öləri nəzər salsaq görürük ki, son 15 ildə Şabran rayonunda 30 məktəb binası tikilmiş, 11-i təmir edilmiş, 53 istehsal və emal müəssisəsi yaradılmışdır. Bu illər ərzində məhsul istehsalının həcmi 11,4 dəfə, sənaye məhsulları istehsalı 10 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,3

dəfə artmışdır. Əhalinin orta aylıq əməkhaqqı 8 dəfə, əhalinin pul gəlirləri isə 5,3 dəfə artmışdır. Ötən bir ildə 756 iş yeri açılmışdır ki, onun da 730-u daimidir. Son 15 ildə isə 8 min 955-i daimi olmaqla 12 min 527 iş yeri açılmışdır. İşləyənlərin orta aylıq əməkhaqqı artaraq 319 manat olmuş, əhalinin pul gəlirləri isə 124 milyon manata çatmışdır.

Məruzədə sahibkarlığın geniş inkişaf etdirilməsi istiqamətində görülən işlərdən konkret faktlar diqqətə çatdırılaraq bildirildi ki, rayonda 6 min 286 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2018-ci ildə Sahibkarlıq Fondu tərəfindən kənd təsərrüfatı ilə məşğul olan 10 sahibkara 100 min manat, rayonda fəaliyyət göstərən banklar tərəfindən isə 3 min 767 sahibkar və fermerə 10,7 milyon manat kredit verilməmişdir. Son 15 ildə isə 164 nəfər sahibkara 46,9 milyon manat kredit verilməmişdir. Nəticədə də göz qabağındadır. Son iki ildə sahibkarlar tərəfindən icrasına başlanılmış müxtəlif sahələr üzrə 70,7 milyon manat dəyərində 25 investisiya layihəsi üzrə işlərin yerinə yetirilməsi davam etmişdir.

Hesabat məruzəsində qeyd edildi ki, ötən ildə rayon ərazisində, ümumilikdə 1,3 milyon manatlıq tikinti-təmir, bərpa işləri görülmüşdür. Əhalini daha çox sevindirən isə dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində rayonun yol infrastrukturunun yenilənməsidir.

Ötən il məhz bu qayğı sayəsində rayon mərkəzindən 15 kilometr məsafədə olan, 6 mindən çox əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbalı yolunun əsaslı tikintisi başa çatmışdır. Məruzədə 2018-ci ildə kənd təsərrüfatı sahəsində əldə edilən nəticələr haqqında da geniş söhbət açıldı və qeyd edildi ki,

dənli bitkilər əkilmiş 13 min 237,3 hektar sahədən 31,2 min ton taxıl əldə edilmişdir. Bağlılıq təsərrüfatında qazanılan uğurlar daha çox diqqət çəkir. Belə ki, 2018-ci ildə rayonda 8 min 834 ton meyvə istehsal edilmişdir ki, bu da əvvəlki ildən 2091 ton, 10 il əvvəlkindən isə 11 dəfə çoxdur.

N.Novruzov qeyd etdi ki, dövlət başçısının tapşırığı və təşəbbüsü ilə ölkəmizdə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində gərgin işlər gedir. Onlardan 17-si artıq yaradılıb və qısa vaxtda çox məhsul bir təcrübə ortaya qoymaqdadır. Bu aqroparkların ikisi – "Şabran Aqrokompleksi" və "Çıraqla Aqroparkı" bizim Şabran rayonunda fəaliyyətə başlayıb. Əkinçiliyin və taxılçılığın inkişafına xidmət edəcək "Çıraqla Aqroparkı"na 3 min 20 hektar, bağlılıq və tərəvəzçiliyin inkişafı məqsədilə yaradılmış "Şabran Aqrokompleksi"nə isə 1770 hektar torpaq sahəsi ayrılmışdır. Hər iki aqroparkda yüksək temple davam edən işlər yaxın vaxtlarda bu müəssisələrdə çox məhsul nəticələrin əldə edilməsinə böyük inam yaradır.

İcra başçısı çıxışının sonunda qeyd etdi ki, bir neçə gün əvvəl ölkə Prezidentinin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramı təsdiq edilmişdir və bu mühüm sənəddə də rayonun sosial-iqtisadi həyatı ilə bağlı bir çox vacib layihələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bütün qüvvələr və imkanları səfərbər edib dövlət başçısının qarşısına qoyduğu vəzifə və tapşırıqları uğurla yerinə yetirəcəyik.

Toplantıda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Həbib Əzəməddov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini və tövsiyələrini bildirərək, Şabran Rayon İcra Hakimiyyəti başçısının ötən illik fəaliyyətini qənaətbəxş qiymətləndirdi.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

İlqar RÜSTƏMOV,
"Xalq qəzeti"

□ **Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin program xarakterli çıxışı hər bir azərbaycanlıda olduğu kimi mənə də qürur hissi doğurdu. Doğrudan da, son 15 ildə regionlarda həyata keçirilən quruculuq işləri, qeyri-neft sektoruna diqqətin artırılması ölkə iqtisadiyyatının güclənməsinə imkan vermişdir.**



Konfransdakı giriş nitqində cənab Prezident demişdir: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yeni bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoşulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik."

Mən turizm sahəsində çalışıram və ölkədə turizmin inkişafına necə böyük diqqət yetirildiyini yaxşı bilirəm. Son illər turizmin inkişafı ilə bağlı qəbul edilən Strateji Yol Xəritəsi bu sahənin əsaslı şəkildə yenidən qurulmasına böyük imkanlar yaratmışdır. Doğrudan da, turizm sahəsində əhəmiyyətli nəticələr var. Təsədüfi deyil ki, keçən il bu sahədə 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bunun obyektiv səbəbləri var. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz buna əsas verir. Ölkəmizdə dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə

çox sürətlə inkişaf etməkdədir.

Bir məsələni də qeyd etmək istərdim. Son illər turizmə obyektli olan tarixi yerlərimizin yenidən qurulmasına xüsusi diqqət yetirilir. Dövlət başçısı bu məsələyə xüsusi önəm verir. Yanardağda aparılacaq yenidənqurma işləri ilə bağlı cənab Prezident demişdir: "Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəlmişdim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişməyib – həmin o dağılmış binalar, eybəcər köşklər. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözüüm düzü, mənəm oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dəhşət göstərir verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olaçağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yeni bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq".

Söz yox ki, regionlarda turistlərin cəlb olunması üçün lazımi şərait yaradılmaqdadır. Dövlətimizin regionların inkişafına göstərdiyi qayğı və diqqət bölgələrdə turizmin inkişafını şərtləndirən həlledici amildir.

Bu gün regionlarda yeni yaradılan milli parklar, qoruqlar, tarixi abidələrin bərpası, yeni inşa edilən hotellər bölgələrə turist axınıni xeyli artırmışdır. Cənab Prezident yeni turizm marşrutlarının açılması üçün də xüsusi tədbirlərin görüldüyünü bildirmişdir. İsmayıl rayonu Basqal kəndində turistlər üçün əlverişli şərait yaradılacağını demişdir: "Mənim sərancağımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait



Regionlarda turizmin inkişafı üçün geniş potensial var



yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən "Şahdağ" xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yaşayış məntəqələri və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək".

Bizim tarixi kəndlərimiz var. Onlardan biri Lahic kəndidir. Şamaxıdan Lahicə daha rahat və təhlükəsiz kəssə yolu çəkildi, Lahicə, həmçinin qaz xətti çəkildi, yeni məktəb binası tikildi. Bu, bizim çox qiymətli, tarixi məkanımızdır və əlbəttə ki, həm turistləri cəlb edir, həm də Lahicədən olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə qədər qədim və zəngin dövlət olduğunu göstərir.

Azərbaycanın turizm potensialı çox zəngindir. Son illər yaradılan yeni infrastruktur layihələri bu imkanları daha da genişləndirib. Bakı-Tbilisi-Qars, Qazvin-Astara dəmir yollarının açılışı, şübhəsiz, kütləvi turizmin inkişafına təkan verəcəkdir. Strateji Yol Xəritəsinə görə, Azərbaycan 2020-ci ilədək bu hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir. Ölkəmizin turist cəlbəediciyinin artırılması baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN viza" sisteminin yaradılması haqqında" fərmanının önəmini xüsusi qeyd etmək lazımdır.

Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin

inkişafına geniş imkanlar yaradır. Məhz regional inkişafa dair dövlət proqramında nəzərdə tutulan tədbirlərdə turizmə xüsusi diqqət yetirilir. Prezident bölgələrə müntəzəm səfərlər edir. Bu səfərlər çərçivəsində dövlət başçısı turizmin inkişafı ilə maraqlanır. Bu sahə ilə məşğul olan sahibkarlara tövsiyə və tapşırıqlarını verir. Artıq bir sıra rayonlarda infrastrukturun yaradılması istiqamətində müəyyən işlər görüldü. Bu sahədə Quba, Xaçmaz, Qusar, Lənkəran, Qax rayonlarında həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Həmin bölgələrdə əhali artıq kənd turizmi ilə məşğul olaraq ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış, yemək, hətta ekskursiya xidmətləri göstərirlər.

Nabran ölkəmizin turizm mərkəzlərindən biridir. Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Xaçmaz rayonunda səfərdə olarkən Nabrandakı turizm imkanlarının vəziyyəti barədə demişdir: "Mən Xaçmazda olarkən Nabrana gətdim, turizm zonası ilə tanış olduq. Əlbəttə ki, müəyyən işlər görüldübdür.

Amma açıq deməliyəm ki, bunlar dünya səviyyəsindən hələ çox uzaqdır. Biz əgər istəyırıksə Azərbaycanda güclü turizm mərkəzi yaradılsın, bütün işləri ən yüksək səviyyədə görməliyik". O vaxtdan sonra Nabrandakı turizm obyektləri yenidən qurulmuş, turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Cənab Prezident Nabrandakı olarkən rəhbərlik etdiyi "Atlant" ailəvi turizm mərkəzinə də baş çəkmiş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Sonralar biz cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq, "Atlant"ın fəaliyyətini genişləndirdik, turistlərin rahatlığı üçün daha yaxşı şərait yaratdıq.

Biz turizm sahəsi işçiləri də çalışmalarıyla ki, cənab Prezidentin turizmin inkişafı ilə bağlı tapşırıqlarını uğurla həyata keçirək, Azərbaycanı əsl turizm məkanına çevirək.

Tahir QƏDƏŞOV,
"Atlant" İstirahət və Əyləncə Mərkəzinin baş direktoru

Suraxanıda səfərbərlik işinin təşkili yüksək səviyyədədir



□ **Suraxanı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmət Çağırış Üzrə Dövlət Xidmətinin rayon idarəsi tərəfindən Xidmətin yaradılmasının yeddinci ildönümü münasibətilə birgə tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə rayondakı Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər.**

Rayonda yerləşən Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə başçı İlqar Abbasov iştirakçıları Dövlət Xidmətinin yaranmasının ildönümü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli fərmanı ilə respublika Hərbi Komissarlığı ləğv edilib və onun əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət öz vəzifələrini yerinə yetirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: "Bizim qarşımızda duran əsas məsələ müstəqil respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır. Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə

fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətəninə sevmə bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan rayonumuzun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdirmişlər".

İlqar Abbasov daha sonra deyib ki, Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı Suraxanı rayonundan olan 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olub. 2016-cı ilin aprelində isə Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq ediblər.

Döyüşlərdə qəhrəmanlıq göstərən oğullarımızın hamısının Milli Ordumuza yolu Səfərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə Dövlət Xidmətindən başlayıb. Otən yeddi il ərzində rayon icra hakimiyyəti və Dövlət Xidməti, eyni zamanda, Xidmətin Suraxanı rayon idarəsi arasında işgüzar münasibətlər qurulub. Təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən təxsis olunanların qarşılanmasına həsr olunan mərasimlərin keçirilməsi rayonda ənənə şəklini alıb.

Tədbirdə Dövlət Xidmətinin rayon idarəsi rəisi Vüsal Həsənov, rayon prokuroru Rəhim Əliyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəman Cavanşir Rəhimovun anısı Lələ Rəhimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağirov çıxış ediblər.


Tədbirin sonunda Dövlət Xidmətinin rayon idarəsinin bir qrup əməkdaşı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.

"Xalq qəzeti"

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 min nəfərə çatıb

□ **Dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.**

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb ediliblər.



2019-cu ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərə təmin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Z. BƏŞİRQIZI,
"Xalq qəzeti"

“Azercell” “Oracle Innovation Award” ilə təltif edildi

□ **“Azercell Telecom” MMC Bakı şəhərində keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif edilib. Qeyd edilən mükafat “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) global proqramının bir hissəsidir.**

Namizədlər layihənin unikalılığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər. Qeyd edək ki, “Azercell” Azərbaycanda IT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və “Oracle” bulud xidmətləri vasitəsilə

çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, IT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəcarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir. Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində “Azercell” biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommuni-



kasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People’s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görüldü. Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı

inkşafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sermayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək “Qızıl sertifikat”ı qazanıb. Ölkəmizdə “Qızıl sertifikat” qazanan ilk şirkət olmaqla yanaşı, “Azercell” MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

"Xalq qəzeti"

“Gəncə Şərab-2” ASC səhmdarlarının nəzərinə!

2019-cu il martın 28-i saat 15.00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. Səhmdar cəmiyyəti 2018-ci il fəaliyyəti haqqında illik hesabat.
2. Mənfəətin bölüşdürülməsi və dividenden ödəmə müddəti haqqında.
3. Digər məsələlər.

Səhmdarların ümumi yığıncağının

gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq mümkün.

Yığıncaq Gəncə şəhəri, Kənar küçəsi 3 nömrəli ünvanda “Gəncə Şərab-2” ASC-nin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu- 255-07-01.

Müşahidə şurası

Qusar Rayon Kommunal Müəssisələri Kombinatı 4 lot üzrə kotirovka sorğusu keçirir

1. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satılınması.
 2. Azqiyəmetli və tez xarab olan mal-materialların satılınması.
 3. Əkin materiallarının satılınması.
 4. Məişət tullantıları poliqonun təmizlənməsinin satılınması.
 5. Şəhərin işıqlandırılması üçün mal-materialların satılınması.
- Kotirovka təklifləri 21 fevral 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 22 fevral 2019-cu il saat 11.00-da açılacaqdır.
- Ünvan- Qusar şəhəri, G.Əbilov küçəsi 15.

“Xətai-Çörək” ASC səhmdarlarının nəzərinə!

13 aprel 2019-cu il saat 12.00-da səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələ:

1. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.

Ünvan- Bakı, Xətai rayonu, Nobel prospekti 72.

İdarə heyəti

“Azəroksigen” ASC səhmdarlarının nəzərinə!

13 aprel 2019-cu il saat 14.00-da səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2. Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi.
3. Cəmiyyətin icra orqanının seçilməsi.
4. Cəmiyyətin təftiş komissiyasının yaradılması.

Ünvan- Bakı, Xətai rayonu, Nobel prospekti 72.

İdarə heyəti

B İ L D İ R İ Ş

“Xalq qəzeti” nin 12 fevral 2019-cu il tarixli nömrəsində Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 1-lot üzrə müxtəlif markalı avtomobillərin ehtiyat hissələrinin satılınması məqsədilə dərc edilmiş açıq tender elanında iddiaçıların tenderdə iştirak etmək üçün ilkin sənədlərinin qəbulu vaxtı 15 mart 2019-cu il, tender təklifi və bank təminatının son təqdimatı tarixi 1 aprel 2019-cu il və təkliflərin açılış vaxtı isə 2 aprel 2019-cu il kimi oxunmalıdır.

Tender komissiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti

Server və server avadanlıqlarına xidmətin satılınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Server və server avadanlıqlarına xidmətin satılınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar 500 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlalıyyat küçəsi 6 nömrəli ünvanda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasından ala bilərlər.

Əlaqələndirici şəxs- Aqil Əhmədov, əlaqə telefonu- (012) 492-59-23.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

VÖEN- 1700091281

Bankın adı- “Kapital Bank” ASC-nin Səbail filiali

VÖEN- 9900003611

M/h - AZ- 37NABZ01350100000000001944

H/h- AZ96A1IB330110019443507362105

Kod- 200059

SWIFT- A1IBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyətini əks etdirən bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surəti)

tərtib olunmalıdır (xarici dildəki məlumatlar Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu-na uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitə zərfdə 18 mart 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, İstiqlalıyyat küçəsi 6 (37-ci otaq) nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmdan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, İstiqlalıyyat küçəsi 6 nömrəli ünvanda Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Respublika Perinatal Mərkəzi

2019-cu il üçün tələb olunan malların (iş və xidmətlərin) satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot – 1. Kommunal xidmətlərin satılınması.

Lot – 2. Liftlərə texniki xidmət göstərilməsinin satılınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlarla üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmişdir və 2019-cu il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-S.Musayeva, telefon-012-489-51-10.

Ünvan-Bakı, Y.Səferov küçəsi 12, Respublika Perinatal Mərkəzi.

Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala

bilərler.

İştirak haqqı lot – 1 100 manat və lot – 2 50 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

ADI- MNDXA – nın 4 sayılı Xəzinədarlıq İdarəsi

VÖEN- 1401555071

KOD- 210005

M/h- AZ41NABZ01360100000000003944

S.W.I.F.T BIK- CTREAZ22

H/h- AZ38CTRE00000000000002127908

Təsnifat kodu- 000876, büdcə səviyyə kodu -1

VÖEN- 2001643981

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 5 mart 2019-cu il saat 18.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- İddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər – rekvizitlər, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenzi-

yanın surətləri;

- İddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.

İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifləri 2 nüksədə (əsl və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birtəkdə 15 mart 2019-cu il saat 16.00-a qədər ikitə zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, Y.Səferov küçəsi 12 nömrəli ünvanda yerləşən Respublika Perinatal Mərkəzinə təqdim olunmalıdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birtəkdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən İddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmaz.

İddiaçıların təklif zərfləri Bakı şəhəri, Y.Səferov küçəsi 12 nömrəli ünvanda yerləşən Respublika Perinatal Mərkəzinin mühəsibatlığında 18 mart 2019-cu il saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

“Azərkosmos” ASC korporativ videoarxın çəkilişi işlərinin satılınması üçün kotirovka sorğusu keçirir və müvafiq şahadə təcrübəsi olan şirkətləri sorğuda iştirakə dəvət edir. Qiymət kotirovkaları qapalı zərfdə imzalanıb möhürlənərək Bakı şəhəri, U.Hacıbəyli küçəsi 72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə 2019-cu il fevralın 22-dək Bakı vaxtı ilə saat 18.00-dək təqdim olunmalıdır. Bu müddətdən

gec təqdim olunan zərflər qəbul edilməyəcəkdir. Təklif zərfləri 25 fevral 2019-cu il Bakı vaxtı ilə saat 10.00-da qeyd olunan ünvanda açılacaqdır. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər. Kotirovka təklifi zərflərin açılışı günündən başlayaraq ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır. Təklif olunan qiymət kotirovkalarlı bütün xərclər nəzərə alınmaqla göstəriləcəkdir.

Təşkilati işlər departamentinin mütəxəssisi – Ceyhun Əliyev, əlaqə nömrəsi +99412 565-00-55.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

paranın satılınması məqsədilə AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 21-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmdan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

mətbəxə ləvazimatlarının satılınması məqsədilə AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 21-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmdan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

məişət avadanlıqlarının satılınması məqsədilə AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 20-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmdan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

elektrik lampalarının satılınması məqsədilə AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 20-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmdan geri qaytarılacaqdır.

Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

Xarici xəbərlər

Misir

4400 illik sərdabə tapılıb



Misirin Qahirə şəhəri yaxınlığındakı Sakkara arxeoloji kompleksində yeni sərdabə tapılıb.

Bildirilir ki, indiyədək toxunulmayan və qarətçilər tərəfindən yeri bilinməyən

sərdabə 4400 il əvvələ aiddir.

Məlumata görə, sərdabə Misirin ali kahini üçün inşa edilib. Qəbirdə eramızdan əvvəl III minilliyin ortalarında yaşayan Vati adlı kahin dəfn edilib.

Xəbəri "Anadolu" agentliyi yayıb.

Belçika

Uçuşlar dayandırılıb

Belçikada davam edən milli tətilə ölkənin Hava Nəqliyyatına Nəzarət İdarəsi də qoşulub.

Nəticədə ölkədə hava nəqliyyatının hərəkəti 24 saatlıq dayandırılıb.

Bu qərarın bir sıra şirkətlərə, idarələrə, o cümlədən, sadə vətəndaşlara ciddi təsirinə olacağı güman edilir.

Xəbəri BBC verib.



Almaniya

Duzlu su ilə işləyən avtomobil



Almaniyanın "Quant" şirkətinin istehsal etdiyi "Quant e-Sportlimousine" markalı avtomobil yanacaq əvəzinə duzlu sudan istifadə edir.

Bildirilir ki, avtomobil benzin əvəzinə, elektrolit elementlərdən istifadə edən sistemlə işləyir və bu sistem "NanoFlowcell" şirkəti tərəfindən istehsal olunur.

Bu elementlər 920 at gücü hasil edir. Nəticədə duzlu su işlədən avtomobil 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti isə 350 km/saatdır. Qeyd edilir ki, bu texnologiya həm effektiv, həm də ekoloji cəhətdən daha yaxşı olduğundan benzinlə çalışan avtomobilləri tarixə göndərə bilər.

Xəbəri "Auto.ru" yayıb.

ABŞ

Los-Anceles təbii xəzdən imtina etdi

Los-Anceles şəhərində təbii xəzdən bütün növ paltar və aksesuar istehsal etmək və satmaq qadağan olunacaq.

Qeyd edilir ki, şəhər şurası tərəfindən qəbul edilən qərar 2021-ci ildən qüvvəyə minəcək. Bununla da, Los-Anceles ABŞ-nin heyvan xəzlərinin moda sənayesində istifadəsindən imtina edəcək ən iri şəhəri olacaq.

Xəbəri TASS yayıb.



İspaniya

Yeni transfer



İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bildirilir ki, La Liqa təmsilçisi argentinalı qolkiperlərindən biri kimi göstərilir.

"Valensiya"da çıxış edəcək.

Qeyd edilir ki, "Valensiya" Argentinanın "Talleres" klubundan icarəyə götürdüyü qapıçının müqaviləsinin müddəti bitdikdən sonra onun transfer hüquqlarına sahib ola bilər.

"Talleres" klubuyla 2022-ci ilə qədər sözləşməsi olan Blaskes, Cənubi Amerika futbolunun ən yaxşı gənc qolkiperlərindən biri kimi göstərilir.

Xəbəri "Sports.ru" yayıb.

Hazırladı:
Elçin ABBASOV, "Xalq qəzeti"

Makedoniyanın adı dəyişdi



□ **Makedoniya Respublikasının Şimali Makedoniya Respublikası adlanması barədə Prespa sazişi rəsmi olaraq qüvvəyə minib. Bu barədə Yunanistanın xarici işlər nazirinin müavini Yorgos Katrunqalos və Şimali Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.**

Konstitusiyaya edilən dörd dəyişiklik parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.

Nikola Dimitrov qeyd edib ki, ölkənin adının dəyişməsi bizim dostluq münasibətlərimizə xələl gətirməməlidir. "Biz keçmişimizi dəyişə bilmərik,

lakin dostluğa, tərəfdaşlığa, əməkdaşlığa əsaslanan gələcəyimizi qura bilərik və quracağıq".

Makedoniyanın adı Yunanistanın şimal əyalətinin adı ilə eyni olduğuna görə iki ölkə arasında narazılığa səbəb olurdu və tərəflər keçmiş Yuqoslaviyaya daxil olmuş ölkənin yeni adı ilə bağlı razılığa gələ bilmirdilər.

Xatırladaq ki, Yunanistan və Makedoniya sonuncunun adı barədə sazişi 2018-ci il iyunun 17-də Prespa gölü sahilində imzalayıblar. Saziş faktiki olaraq, Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına imkan verir.

"Xalq qəzeti"

Rusiyanın Kuril adalarında suverenliyi müzakirə mövzusu deyil



Rusiyanın Kuril adaları üzərində suverenliyi və adaların Yaponiyaya verilməsi mövzuları bir-biri ilə sıx bağlıdır və Tokio ilə danışıqlarda müzakirə olunmur. Bu barədə Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin "İnterfaks"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaponiya tərəfi ilə aparılan danışıqlarda Rusiya əlavə şərtlər irəli sürür. "Biz Yaponiyanın ikinci Dünya müharibəsinin nəticələrini tanınmasını vacibliyi haqqında danışıqda onu nəzərdə tuturuq ki, bu müharibənin nəticələri beynəlxalq hüquqda, hər şeydən əvvəl BMT-nin nizamnaməsində təsbit olunub və dəyişdirilə bilməz. Bu, artıq müasir beynəlxalq həyatın vacib faktoru, beynəlxalq münasibətlərin ayrılmaz tərkib

hissəsidir. Bu, eyni zamanda, kimsəyə, hazırkı halda Yaponiyaya qarşı ultimatum da deyil", – deyərək Rusiya diplomatı bildirib. Mixail Qaluzin əlavə edib ki, Rusiyanın danışıqlarda sərgilədiyi mövqe "tamamilə məntiqlidir və mövcud realitərlərin təbii ətrafıdır".

Xatırladaq ki, bu il yanvarın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sindzo Abe danışıq aparıb, iki ölkə arasında

sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər müzakirə edilib. Danışıqların nəticəsi haqqında məlumat verən Rusiya Prezidenti bəyan edib ki, Moskva və Tokio sülh müqaviləsinin bağlanması maraqlı olduqlarını təsdiq edib, ancaq təkliflər hər iki ölkə ixtimaiyyəti tərəfindən qəbul olunmalıdır.

Hazırda Yaponiya özünün 1855-ci il sərhədlərinə və ticarət haqqında trak-

tata əsaslanaraq, Cənubi Kurilin dörd adasına – İturu, Kunaşir, Şikotan və Xabomai adalarına iddia edir. Moskvanın mövqeyi isə belədir ki, Cənubi Kuril SSR-in tərkibinə İkinci Dünya müharibəsi nəticəsində daxil edilib və bu ərazi üzərində Rusiyanın suverenliyi mövcud beynəlxalq hüquq baxımından mübahisə doğurmur.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Nüvə obyektlərinin yoxlanılmasına razılıq verilib

□ **"İnterfaks"ın yaydığı xəbərlərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency – IAEA) müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.**

Nəşrin məlumatında bildirilir ki, Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin bu yaxınlarda keçiriləcək danışıqlarının gedişində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Koreya Xalq Demokratik Respublikasının nüvəşərtləndirilməsi prosesinə nəzarət üçün bu ölkənin nüvə və raket poliqonlarına girişə icazə verilməsi ilə bağlı ilk razılığa nail olunub.

Mənbənin sözlərinə görə, yoxlamaların müddətləri və keçirilmə yerləri ABŞ və Koreya Xalq Demokratik Respublikasının işçi səviyyədəki danışıqlarında müzakirə olunacaq. Rəsmi Pxenyanda həmçinin müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara



müdaxilə etməməklə bağlı zəmanət verib.

Rüşvən ATAĞİŞİYEV, "Xalq qəzeti"

BİLDİRİŞ

Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən istismar tədbirləri üçün lot – 1 üzrə əsaslı və cari təmir işlərində lazım olan mal-materialların, lot- 2 üzrə işə məşin – mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar keçirilən açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 4 fevral 2019-cu il tarixli yekun protokollarına əsasən Lot – 1 üzrə "Elşən" MMC, lot – 2 üzrə "Dinar" firması qalib elan edilmiş və həmin təşkilatlarla 2019-cu il fevralın 11-də müvafiq satın alınma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Hava proqnozu

☞ **Fevralın 14-də**
☞ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq. aralıq tutulacağı gözlənilir. Günün birinci yarısında gərkini olacağı ehtimalı var. Şəhər saatlarında zəif duman olacaq. Cənub küləyi əsəcək. Gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm cəvədən, nisbi rütubət 70-80 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmur-

suz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.
☞ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlıq gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
☞ **Markazi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 8-11, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Allah rəhmət eləsin

Professor Əvəz Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuriyev Mehərrəmov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Samir Vəliyev və universitetin kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Yazıçı-publisist Flora Xəlilzadə və Üliyyə Niftəliyeva Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Suraxanı rayonundan İlqar Abbasov "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabey Əsgərova bacısı

PƏRİXANIM MƏMMƏDOVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Azərsu" ASC-nin rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Masallıdan Rafil Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkarəliyev və kafedranın əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Uludağ regionu üzrə tekstil ixracı itti-fağının rəhbəri Nyuvit Gündəmir bildirib ki, **Türkiyə 2018-ci ildə xarici ölkələrə 17,6 milyard dollar həcmində tekstil malları satıb ki, bu da 2017-ci ildəki göstəricidən 3,6 faiz çoxdur. Xəbəri "Anadolu" agentliyi yayıb.**

Nyuvit Gündəmir: Türkiyə dünyanın 210 ölkəsinə tekstil məhsulları ixrac edir

N.Gündəmirin sözlərinə görə, bu, son beş ildə Türkiyənin toxuculuq sənayesində əldə olunan ən yüksək göstəricidir. O deyib: "Hazırda Türkiyə dünyanın 210 ölkəsinə və çox sayda azad iqtisadi zonalara tekstil məhsulları ixrac edir. Təqdirəlayiq haldır ki, Türkiyə tekstil sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 10 faizindən çoxu məhz tekstil mallarının üzərinə düşür".

N.Gündəmir "Anadolu" agentliyinin müxbirinə açıqlamasında həmçinin qeyd edib ki, ötən il Uludağ regionunda da tekstil məhsullarının istehsalı və ixracı artıb. Yeri gəlmişkən, Uludağ regionu son illər daha çox pambıq parçadan hazırlanan keyfiyyətli tekstil məhsulları ilə tanınır.

M.HACIXANLI,
"Xalq qəzeti"



Dünya bazarında "qara qızıl"ın qiymətinin artması davam edir. Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 63,34, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin bir bareli 53,90, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 64,84 dollar olub.

Ekspertlər bildirirlər ki, ABŞ-ə Çin arasında ticarət mübarizəsi, Venesuela ətrafındakı gərginlik və OPEC-ə üzv və üzv olmayan dövlətlərin hasilatı sutkada 1,2 milyon barel azalması dünya bazasında "qara qızıl"ın qiymətinin artmasına səbəb olub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 12 və 25 dekabr 2018-ci il tarixli nömrələrində Biləsuvar Suvarma Sistemləri İdarəsinin 2019-cu ildə istismar tədbirləri üçün ehtiyat hissələri, mal və materialların satın alınması ilə əlaqədar dərc olunmuş açıq tenderin dördüncü lotu (əsaslı təmir işləri üçün ehtiyat hissələrinin satın alınması) maliyyə çatışmazlığından pul vəsaiti açılmadığı üçün ləğv edilir.

Tender komissiyası

✓ 2014-cü ildə Səmədov Nəsimi Cavad oğlu ilə Məmmədova Qəribə Firdovsi qızı arasında bağlanmış nikah haqqında AZ II 003337 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.
✓ Tağıyev İbrahim Elbrus oğlunun adına verilmis Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 nömrəli binanın 14-cü mənzilinin orderi itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 510

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00